

Azərbaycan Respublikası Prezidenti yanında
Külliyyə İnformasiya Vəzifələrinin İnkıfəti
Dövlət Üstünlük Fondu

KIVDF

www.kivdf.gov.az

Layihənin istiqaməti:
"İctimai və dövlət maraqlarının müdafiəsi"

...Bir gün bacım onu bize çağırıldı. Mən qapının açar gözlüyüdən nə qədər baxdım da, qızın üzünü aydın görə bilmədim. Bacım bir həftə sonra Raziyəni yene bize çağırıldı. Bu dəfə qapı xeyli aralı idi. Anam isə qızın anası ilə səhbət getmişdi. Raziyə xanım bacımla şirin səhbət edarkən men guya qızın bizado olduğunu bilməyib, otağı girdim. Raziyə cəld ayaga qalxdı və üzünü yaylığı ilə örtdü. Men tez qapını örtüb o biri otaklığa çəkildim. Bu dəfə biri-biri-mizi aydın görmüşdük". Bu sözləri XX əsr Azərbaycan adəbiyyatının, mədəniyyətinin, ictimai və bedii fikir tarixinin inkişafında müümən yer tutan şair, ictimai xadim, istedadlı pedaqoq Abdulla Şaiq "Xatirərim"de yazmışdır.

FƏRXLƏ DEYACAKDİ Kİ, OĞLU SƏHƏR MƏKTƏBİNDE "ÜÇİTEL" İŞLƏYİR

Abdulla Şaiqin xatirələrində belə aylın olur ki, Bakıya 1901-ci ilde gelib. İlk pənah aparacağı yer Nəriman Nərimanovun evi olub. Şaiq anası ilə Nərimanovun yanına gedir, Bakıya gelməyinin sebəbini söyləyir. Nərimanov onun fikrini bəyənir. illər sonra bu haqda A.Şaiq yazırı: "Nəriman Nərimanov iləsinsə, qohum-qardaşına, dost-tanışına olduqca bağlı, qalbi geniş, dostluğla sadıq və xeyrəx bir insan idi. Hale evləndən vəvel də böyük bir aile sahibi idi. Qoca anasını, xalasını, iki dul bacısını və onları uşaqlarını, qardaşı uşaqlarını öz himayəsəltən almışdı. O, gece-gündüz çalışır, çapalayırlar, on iki nefərdən ibaret olan böyük ailesini çətinliliklə idarə edir. Gənciliyin bütün zövq və nəşəsini yalnız onlara feda edərək, bacısı və qardaşı uşaqlarını oxudub bir yana çıxarıq isteyirdi".

Nərimanovun qayığı və nezareti ilə imtahanlara ciddi hazırlanan A.Şaiq 1901-ci ilde Azərbaycan dili müəllimi diplomu elde etmək üçün 1-ci Aleksandrinski gimnaziyasında imtahan verərək "əla" qiymət alır və Bakı duması nezdində olan maarif şöbəsi müdiriyətinə erize verir. Maarif şöbəsi onu Sultan Məcid Qənizədən məktəbəna müəllim teyin edir. Bu xəbəre A.Şaiqdan da cox anası Mehri xanım sevinirdi. Çunki oğlunu evləndirmek isteyirdi. Elçi gedəcəyi ünvani deqiqləşdirən Mehri xanım orada fəxrlə deyəcəkdi ki, oğlu şəhər mətbətində "üçitel" işləyir.

A.Şaiq Bakıda anası və qardaşı Yusifla birlikdə Kərbəlayı Mirzə Yusifin evində kیرəyədə qaldı. Diger kirayenisiñlərə nisbetən, Kərbəlayı Mirzə Yusifin bu ailəyə, xüsusan də savadı, böyük-kicik yeri bilen Abdulla Şaiqə hörmət-izzəti vardi. Bunu

Mələk kimi insan

O, "xalq düşmənləri"nin başsız qalan övladlarına əmi, dayı olub

hiss edən Mehri xanım da Kərbəlayı Mirzə Yusifin qızı Raziyəni Abdulla üçün "gözləti" etmişdi. Əslində Abdullahın da Raziyədən xoş gəldirdi. Xasiyyətlərdən cənab oxşarlıq var idi. Amma oxumuş qızla ilə qurmadı isteyirdi. Oğlunun niyyətini bilən ana bir gün onu diley tutur: "Biləram, Abdulla, oxumuş qız almaq isteyirsən, oxumuş qızlar odur, ceyran arxasında. O qızlar varlı oğlanlarını qoyub sənən gelermi? Raziyə xanımdan yaxşı qız tapmayaçaqsan. Həm yaxşı ailedəndir, həm də xoşxasiyyət, gözəl qızdır. Sən "he" de, mən günü sabah ona özüm elçi gedim".

məslehet gördü. Men Raziyənin ata-anasına telegramlı məsələni bildirdim. Onlar qəti etiraz etdilər, qızı tez eve götirməyimi yazdırılar. Biz təcili olaraq Bakıya qayıtdıq".

Bakıda Raziyənin vəziyyəti daha da ağırlaşır. Kərbəlayı Mirzə Yusif savadı olduğunu kimi, hem də çox inadkar idi. Qızının sağalacağına dua etməklə nail olacağınan inanırdı. Abdullahın günlerla qaynatmasını diley tutması, yalvar-yaxar etməsi, həkimlərin "əməliyyati nəinki bir gün, heç bir saat bəle gecikdirmək olmaz" deməsi, axır ki, Kərbəlayı Mirzə Yusifin razılığına səbəb oldu. Abdulla Raziyəni Qara şəhər xəstəxanasında əməliyyat etdirse de, he-



XOŞ SƏADƏTİNİ BƏLƏ TEZ İTİRMƏSİ ONU SARSIDIR

Sen demə, indiki kimi o zaman da ev-siz-eşiksiz oğlanın evlənməsi müşkül məsələmiş. Amma Abdullahın tərbiyəsi, sadə və Kərbəlayı Mirzə Yusifi onun elçilərinə "he" deməye mecbur edir. 1906-ci ilin yazısında Raziyə Abdulla gile gelin köçür. "Raziyə xanım savadsız olmasına baxma yaraq, son derəcə tərbiyəli, xoşxətdən bir gelin idi. Bütün ailəmiz ondan çox razı idi. Raziyənin qız vaxtından xəstəliyi var idi. Evləndikdən sonra bu xəstəlik dəha güclənmeye başladı".

Abdulla Raziyəni bir müddət Bakıda müalicə etdiyse də, neticəsi olmur. A.Şaiq xatirələrindən: "Həkimlərin tapşırığı ilə onu Jeleznovodskiye apardım. Peterburgdan gəlməş məşhur professor Raçinskiyə göstərdim. Professor əməliyyat etməyi

kimin ilk sözü belə olur: "Müellim çox gecikməsiniz". Raziyə əməliyyatdan sonra çox az yaşayır. 1911-ci ilde vefat edir.

Xoş seadətini belə tez itirməsi Abdullanı yaman sarsıdır. Dərsdən sonra gününu saatlarla Raziyənin məzar başında keçirirdi.

*Eşq ilə çirpinan könül diyarı
Meni çəkməsi bir məzərə səri.
Ağlıyırdım, yanıqlı həsr ilə,
Dərdləşirdim o nazlı afot ilə,
Söykanıb bir yeni məzar daşına.*

"Bəxtsiz rəfiqəmə" adlı şerî və "Şair ve qadın" sarlıvhəli bir pərdədə mənzərum pəysi şairin hemin illerdə çəkdiyi acıları eks etdirir. Şair "Bədxət aile" əsərinin ilk səhifəsində yazırı: "Bu kitabçıdan elde olunan parələr məhrəmənin ehsanı olaraq, yetim, feqir şagirdlərə sərf olunacaq". Gündünə yəzib-oxumaqla, pedaqoq fealiyyətə keçirən şair bu faciədən sonra uzun müddət evlənmədi. Sevimli galinin ölümüne ağlayıb-sızlayan Mehri ana



Qərenfil
Dünyəminqizi,
Əməkdar jurnalist

Abdullahın ilk bəxtinin uğursuzluğu ilə heç cür barışa bilmirdi. Övladını xoşbəxt görmək istəyilə hər gün Tanrıya dua edən ana sonda buna nail olur... "Anam çox inadkar olmaqla yanaşı, həm də zəhmətkeş, şüklü bir qadın idi. Biz çox maşəq-qət ilə keçindiyimiz halda belə, anam yəne hayatından memmən idi. Hər ay məşşəti alıb anama verdiyim zaman o, saatlarla tanrısına dua edərdi. Xalqa xidmət arzusunu, ata-anaya mahabbəti, zəhməti, qurruq olmağı anam biza öyrətdi..."

SABAH DA, YÜZ İLLƏR SONRA DA ŞAIQANƏ YAD EDİLƏCƏK

1920-ci ilde Dərbənddən qəçin düberən bir çox ailə Bakıya pənah gətirir. Onların arasında Əhməd bay Mirzəbəyovun da ailəsi var idi. Onlar Bakıda Yuxarı Dağlıq küçəsi 21 unvanında yerləşən üç mərtəbəli evin birinci mərtəbəsində məskunlaşırlar. 1916-ci ilde Abdulla anası və qardaşı Yusifə bu binanın ikinci mərtəbəsine köçmüsdür. Amma artıq kirayənişin kimi yox...

Abdulla bir necə dəfə işden gələndə, işə gedəndə birinci mərtəbənin həyətində Əhməd bayın qızı Şəhzadə xanımı görür və onuna maraqlanır. Bu maraqlı keçici olmur. Abdulla anasının razılığı ilə Şəhzadə xanımı aile qurur. Bu da Tanrı ona xoşbəxt bir ailəyə sahib olmayı nəsib edir. Oğlu Kamalın (Azərbaycanın görkəmli ədəbiyyatşunası alimi Kamal Talibzadə) və neverilər Ülkerin, Şaiqin dünyaya gelişə ona ömrü boyu unuda bilməyəcəyi bir xoşbəxt bəxş edir. Ailede olduğu kimi yaradılıqlıda, ictimai həyatda də bəxti gatıran Abdullanı 37-ci ilin faciəli günləri da deyisişir. Onu tanrıyanın, onunla ünsiyyətdə olanlar mələyə bənzədir. Bu inşanın sadəliyinə, xoşxəsiyyətinə, saflığına heynar qalır. Doğma eminin, dayının cüret edib halını sora bilmediyi "xalq düşmənləri"nin başsız qalan övladlarına əmi, dayı olur (Hüseyin Cavidin qızı Turan Cavidələr məsahiblərində bu haqda geniş bəhs olunub).

Saysız-hesabsız əsərlərin müəllifi olan, fəxri adalarla, ordne ve medallarla təltif edilən A.Şaiq dəfələr (1946-1956) SSRİ Ali Sovetinə deputat da seçilib. Amma çox sada, temtaraqdan uzaq bir ömür yaşayır. Belkə ele ona görə, bu gün də, sabah da, yüz illər sonra da Şaiqanə yad edilecek, xalqının qəlbində yaşayacaq!

Gənclər üçün "Karyerada ilk addım"

Tələbə və məzunların turizm sahəsində əmək bazarına integrasiyasına kömək göstərilməsi məqsədilə "Karyerada ilk addım" devizi altında tədbir keçiriləcəkdir. Tədbir Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin və Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və dəstəyi Azərbaycan Turizm və Menecment Universitetinin təşkilatlığıyla ilə baş tutacaq.

Tədbirdə ölkəmizde fealiyyət göstərən mehmanxanalar, turizm şirkətləri və ai-

diyyəti müəssisələr tərəfindən vakant iş yerləri və karyera planları haqqında məlumatlar təqdim edilecəkdir.

Turizm sahəsində ali təhsilli və yaxud təhsil alan, müvafiq sertifikasi kürsürləri tətbiq, müəyyən iş təcrübəsi olub həzirdə iş axtarın turizm sahəsi üzrə bütün məraqlı şəxslər tədbirdə iştirak edə bilər. Tədbir 2 may 2017-ci il tarixində, saat 11:00-da Bakı Biznes Mərkəzində (Bakı 2 MAY 2017-Cİ IL, SAAT 11:00
BAKİ BİZNES MƏRKƏZİ (NEFTÇİLƏR PR-44)) təşkil olunacaq.